

İSMAYILLI TORPAĞININ SADƏ, SƏMİMİ OĞLU - DAĞLAROĞLU, ELİN ŞAIİR OĞLU

.....

1. KİMİ GƏLİR...

İnsan canlıların ən şərəflisidir. Hələ neçə əsr bundan əvvəl dahi Nizami "Sirlər xəzinəsi" poemasında "Adəmin yaradılışı" adlı məqalədə insanın həyata gəlməsində Tanrıının məqsədini açıqlayır: o, insanı yaxşı işlər görmək üçün yaratmaqla qarşısına böyük vəzifələr qoyub.

"Dünya bir pəncərədir, hər gələn baxar gedər", - deyən babalarımızın qənaətini ifadə edən müdriklik rəmzi olan bir filosof şairimizin bənzərsiz fikirləri də Tanrıının ən böyük önəm verdiyi və yaratdığı qiymətli varlıq olan insan haqqındadır:

*Kimi gəlir bu dünyanın
Nəşəsini yaşamağa.
Kimi gəlir bu dünyanın
Dərdlərini daşımaga.*

*Kimi gəlir bu dünyadan
Umdağunu götürməyə.
Kimi gəlir bu dünyaya
Öz odundan nur verməyə.*

*Kimi gəlir bu dünyada
Olanlara daş atmağa.
Kimi gəlir bu dünyada
Olmayıani yaratmağa.*

Fərəhli haldır ki, insan adını daşıyıb yaşamağın, yaratmağın fərəhini yaşadan ikinci qrup insanlar həyatda şöhrət, düşüncələrdə əbədi yaşamaq hüququ qazanırlar.

Eyni zamanda dünyaya gələn heç də bütün insanların həssas qəlbə olmur. "Dünya beş gündür" fəlsəfəsi ömrünə hakim kəsilənlər də var, doğulan andan gözündə heyrət baxışı, dilində heyrət nidası olanlar da. Bu azlar cərgəsində ana layLASI ilə birgə dağların nəgməsini, bulaqların piçiltisini dərindən duyan, güllərin, çiçəklərin rayihəsini doya-doya ciyərlərinə çəkən, quşlarla birgə şərqi qoşa-qoşa zövq alan və zövq verən, insan adına əbədi heykəl ucaldan mənəviyyat sahibləri də var. Bunların önündə gedən pak mənəviyyat sahibləri olan söz



adamlarını - şairləri "ərşin bülbülləri", "mələklərin qohumu" adlandıran Nizami gözəl deyirdi:

*Şairlər olduğuyçün bütün sirlərə pərdə,
Onlar peygəmbərliyin kölgəsidir hər yerdə.
Səfin öni, arxası o zaman ki düzəldi,
Qabaqca peygəmbərlər, sonra şairlər gəldi.*

Və Nizami deyirdi ki, ilhamlı adamın sözü dillərdə əzbər ola bilər. O da aydınlaşdır ki, şairlər insana məxsus ən uca məqamları sevir və tərənnüm edir, insanı məziyyətləri müdafiə edir, özləri dərdsər içində ola-ola başqalarının qəminə şərik olmağa tələsirlər. Və bu keyfiyyətləri şairlər əyani surətdə, müqəddəs sözlə ifadə edirlər:

*Söz yadigar kimdən kimə,
Qul olmadı söz hakimə.
Göz yaşında cimə-cimə,
Göz yaşı silər şairlər.*

*Gözü tox dünya malından,
Xəbər bilməz öz halından.
Gözəllərin camalından
Doymamış olər şairlər.*

"Əsl şairin yeri ürəklərdir", - deyirlər. Onun hərada yaşamاسının, təbinin, istedadının heç bir fərqi yoxdur. Vətənimizdə belə yazarlar az deyil. Onlar

müxtəlif bölgelərdə yaşayıb-yaratsalar da, geniş oxucu kütləsinin tanıyıb ehtiram göstərdiyi, sevib-seçdiyi şairlərdir. Belələrindən biri də Azərbaycan ədəbi mühitində qədərinçə tanınan və sevilən, hər misrasında özünü sözə çevirən, sözə bağlılığı tale kitabına çevrilən, həm də bu bağlılığı peşəkarlıq səviyyəsində təqdim edən, çağdaş poeziya meydanında özünəməxsus səsi, sözü olan Şahməmməd Nurulla oğlu Soltanov - Şahməmməd Dağlaroğlu ludur.

O vaxt orta məktəbdə oxuyurdum. Ərazi yaxınlığına görə tez-tez anamla Göyçay şəhərinə texniki-peşə məktəbində müəllim işləyən qohumlarımızgilə gedirdim. Növbəti gedişlərin birində gözümə rayonda nəşr olunan "Yeni həyat" qəzetinin bir nömrəsi sataşdı. Qəzeti vərəqləyəndə sonuncu səhifədəki şeirlər nəzər-diqqətimi cəlb etdi. Onları oxumağa başlayanda müəllim şeirlərdən ikisini müəllifinin İsmayıllıdan olduğunu dedi. İnsafən gözəl yazılmışdı. Necə deyərlər, əsl şair dəst-xətti hiss olunurdu (İmzaya baxdım: Şahməmməd Dağlaroğlu). Sadə bir yeniyetmənin belə gözəl və mənalı şeirlərin müəllifi olması, həqiqətən, təqdirəlayıq idi.

Sonralar öyrəndim ki, o, hələ İsmayıllı şəhər 1 nömrəli orta məktəbində oxuyarkən şair kimi tanınilıb.

Bundan sonra onun imzasına İsmayıllıda çıxan "Zəhmetkeş" qəzeti səhifələrində tez-tez rast gəlməyə başladım. (Elə ilk şeiri də 1969-cu ildə bu qəzetdə dərc olunmuşdu.)

Poeziya zirvəsinə yolu sadə bir ailədən başlayıb. Şahməmməd Soltanov (Dağlaroğlu) 1956-ci ildə İsmayıllı rayonunun Pirəqanım kəndində anadan olub. İsmayıllı şəhər 1 nömrəli orta məktəbinin 8-ci sinfini bitirdikdən sonra Göyçay şəhərindəki 58 nömrəli orta texniki-peşə məktəbində dülger-xarrat peşəsi ilə yanaşı, 3 nömrəli fəhlə-gənclər məktəbinin axşam söbəsində orta təhsil alıb.

"Yeni həyat" qəzətində çap olunan şeirləri onu poeziya həvəskarlarının sevimlisinə çevirdi. 70-ci illərdə Əli Kərim adına poeziya klubunun ən fəal üzvlərindən biri oldu. "Yeni həyat"da çap olunmuş bədii yazılar müsabiqəsində mükafata layiq yer tutdu.

Sonralar yerli qəzətin fəal müxbirlərindən olub, Respublika mətbuatında dolğun və maraqlı mövzularla bağlı yazılarla və şeirlərlə çıxış edib.

Bir neçə il inşaatçı kimi çalışıqdən sonra 15 il-dən çox İsmayıllı rayonunun Mücühəftəran və Ağbulaq kənd məktəblərində əmək təlimi müəllimi işləyib.

1982-1984, 1986-1991-ci illərdə Rusiya Federasiyasında yaşayıb, qiyabi şəkildə Novosibirsk Xalq Təsərrüfatı İnstitutunu bitirməklə, iqtisadçı-mühəndis ixtisasına yiyələnib.

2005-ci ildə jurnalistika ixtisası üzrə birillik kurs bitirib. İsmayıllıda Yerli radio verilişləri redaksiyada redaktor olub.

Hazırda İsmayıllı bələdiyyəsinin üzvü və bələdiyyə yanında Yerli Sosial-İqtisadi İnkışaf Məsələləri üzrə daimi komissiyanın sədrdir.

1995-ci ildən Ana Vətən Partiyasının üzvü və partiyanın rayon təşkilatının sədrdir.

Hələ məktəbli ikən şeir yazmağa başlayan Şahməmməd artıq 5 kitabın ("Bu yaz niyə gecikdi", "Nəğmə xundum ve tati" ("Tatca nəğmə oxudum"), "Eldən gedən oğul", "Ömürdən əlli yarpaq", "Cinas bulağı") müəllifidir.

Yeri gəlmışkən, "deməsəm, ürəyim sıxılacaqdır" kəlamına söykənərək, kiçik bir haşiyə çıxmış istəyirəm. Deyirlər ki, şeirlərin yazmadıqları yazdıqlarından qat-qat çoxdur. Yalandırsa da, bu, çox gözəl yalandır. Bütün ömrü boyu dünyamız haqda bəs qədər yazan, deyən şeirlər və hələ qəlbində neçə-neçə poetik "dastanlar" yatan Ş.Dağlaroğlu da bu xoşbəxtlər cərgəsindədir. O, bayati şeir şəklinde aşağıdakı misraları ilə bu fikri çox gözəl şəkildə belə ifadə edib:

*Gecəm-gündüzüm əzab,
Hələ ki edirəm tab.
Yazdıqlarım bu qədər,
Yazmadığım min kitab.*

O, 40-a yaxın kitabın redaktoru, 4 toplunun tərtibçisi, 2 kitabın tərcüməcisidir. Şeirləri "20-ci əsrin Şirvan şairləri" toplusunda, Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Yaziçilər Birliyinin hazırladığı "Poeziya günü" almanaxında yer alıb. Həmçinin 2008-ci ildən çıxan "İsmayıllı xəbərləri" qəzətinin təsisçisi və baş redaktorudur.

Şairin səsi digər ölkələrdən, təntənəli poeziya məclislərindən gəlir. Məktəblilər onu tez-tez görüşə çəgəriirlər.

Ş.Dağlaroğlu həm də bütün türk dünyasının şairidir. Şeirlərindən bir neçəsi türkdilli xalqların sənətkarlarını birləşdirən "Antalya sənət dərgisi"ndə, "Turana açılan könüllər" toplusunda, eyni zamanda "Türk dünyası şairlərinin antologiyası"nda işiq üzü görüb. Şair İraqda yaradılan "Türkmən Ədəbiyyatçı" və Yazarlar Birliyi"nin də üzvüdür.

2018-ci ildə Daşkənd şəhərində çap olunan "Özbək şeir çələngi" adlı kitaba Ş.Dağlaroğlu ilə Azərbaycan Yaziçilər Birliyinin fəxri üzvü, Özbəkistan-

da Özbəkistan-Azərbaycan dostluğunu, Azərbaycan mədəniyyətini təbliğ edən və fəal ədib kimi tanınan Şəhla Qasımovanın uyğunlaşmasında tanınmış özbək şairlərinin əsərlərindən örnəklər daxil edilib. İki dildə tərtib olunmuş kitabda müxtəlif qələm sahiblərinə məxsus əsərlər də çevirənlərin əməyinin nəticəsidir ki, onlarda türklük ruhu ilə qidalanan qardaş xalqın mənəvi, mədəni zənginliyi, özünəməxsus yaradıcı nəfəsi daha qabarlıq duyulur.

Qardaş tatar xalqının dəyərli oğlu Abdulla Tukayın 130-illik yubileyi münasibətilə araya-ərsəyə gələn 23 gənc tatar şairinin əsərləri toplanmış "Yeni tatar şeri antologiyası"ndakı şeirlərin bir qismini də Dağlaroğlu yüksək səviyyəli, poetik dillə tatarcadan Azərbaycancaya çevirməsini, uyğunlaşdırılmasını həyata keçirmişdir. Həmin kitab 2016-cı ildə Bakıda çap olunub.

Rayonumuzun tarixini eks etdirən, müəllifi Məmmədhəsən Əfəndiyev olan "Bakı quberniyası, Göyçay qəzasının Lahic kəndi" adlanan etnoqrafik ocerk də Ş.Dağlaroğlu tərəfindən rus dilindən sənətkarlıqla tərcümə olunmuş və hissə-hissə yerli "Cavanşir yurdu" qəzətdə dərc edilmişdir.

Şair 1999-cu ildə ilk bələdiyyə seçkilərinə qatılıraq Ağbulaq bələdiyyəsinin üzvü və sədri seçilir. Sonrakı üç bələdiyyə seckisində İsmayıllı bələdiyyəsindəki üzvlüyünü saxlaya bilmüşdir. 1999-cu ildən Azərbaycan Yaziçılar Birliyinin, 2016-cı ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Ş.Dağlaroğlu 2018-ci ildə Prezident təqaüdünə layiq görüldü.

2. SƏN DAĞLAR OĞLUSAN - DAĞLAROĞLUSAN

(Ürəyini daşlıqaya verən
və ya daşları ürəyində daşıyan şair)

Məlumdur ki, yaşadığımız dünyadan təbii sərvəti, gözəllikləri saysız-hesabsızdır. Möcüzəli dənizləri, gölləri, çayları, meşələri və nələri, nələri var. Hamısı seviləndir, ürəkaçandır. Lakin bəşər tarixində insanların yüksək önəm verib ürəklərində güvəncə mənbəyi yaratdıqları Dağdır.

Niyə məhz Dağ? Əvvəla, dağ Tanrıya daha yaxın olub hər kəsin dərdini, ürək sözünü çatdırıldığına görə. İkincisi, dağ gözəllik mənbəyi, ruzi mənbəyi olmaqla, dağ vüqarlı, mərd insanların dayağı, sığınacağı, məkanı sayılıb.

Bu mənada Şahməmmədin özünə "Dağlaroğlu" təxəllüsü seçməsi təsadüfi deyildir. Təbiətin vüqar mütəcəssəməsi sayılan, vətənin əyilməz obrazı olan

dağların əyilməz şair üçün təxəllüs sığınacağı kimi etalon olması çox təbii təsir bağışlayır. Hər ikisinin arasında oxşar cəhətlər coxdur: dərdi çox, dili yox, qara torpaq altda baş daşı kimi gərəyidi, dərd gələndə yerə dəyməz kürəyidir, namərd vuran zərbədən arxasını söykəyəcək dirəkdir. Təpələri, ətəkləri ruzili, bərəkətli, başındakı qar süfrəsinin duzdur. Zirvəsi isti ocaq, çeşməsi bulanmaz aynadır - qısqası, dağlar onun ürəyidir, arxasıdır, dirəyidir:

*Tab gətirməz hər ağrıya hər bədən,
Titrəmədi hər hədədən, hərbədən.
Yara aldı namərd vuran zərbədən,
Mənim arxam, dirəyimdi bu dağlar.*

"Dağların" şeirində bu düşüncələr əlvən poetik təsvirlərə davam edir: uca zirvəsi ana qucağı, düzü, dərəsi beşiyidir. Hər lalənin qarşısında diz çöküb, ağ saçlı şəlaləsinin, zirvədən düşən sözü olan daşının vurğunudur. Bu yurdun qorxmaz əsgəri kimi səf-səf düzülüb. Dağlardan şələ tutduğuna görə şairdən heç dağlar da narazı deyil. Çünkü o dağları incidəcək, alçaldacaq iş görməyib. Bundan sonra da dağlara arxa çevirsə, "qoy dağlar başıma uçsun", - deyir. Dağlar da əziz qonaq kimi yerişi ilə onlara bənzəyən Dağlaroğlu həsrətindədir.

Bir gəraylısında: "Tək-tək oğul dağlar oğlu" (tək-tək oğul dağlar oğlu ola bilər) deyərək, öz təxəllüsünə də işarə edir. Bu mənada təmiz şair qəlbə ilə Tanrıya daha yaxındır. Digər tərəfdən saf, pak qəlbli, insanlara dərd, qəm, sevinc ortağı, mənəvi dayaq olmaqla, onların könül çırpıntılarını uca Tanrıya, eyni zamanda insanların qurub-yaratdıqları dünyaya püskürməklə bu müqəddəs missiyani həyata keçirir.

Arxası dağ olan Dağlaroğlu gör neçə dağdan təmiz hava alıb, ilhamına ilham qatıb. Baba dağı, Niyal, Fit, Səbətkeçməz, Qalay-gümüş, Qarabel, Qaban, Pənsa. Bütün bunlara görə mənəvi aləmi, iç dünyası dağ qüdrətli, dağ vüqarlı, dağ qürurludur. Dağlara söykənib Vətənin basılmaz dağını, çay daşını, mamırlı qayasını, irmağını, gülünü, çiçəyini, məlhəm mehini, aydın səmasını ehtirasla tərənnüm etməyi ana yurdun belə ləyaqətli mənəvi oğlu bacarar:

*Dil açan günümdən ana demişəm
Doğma vətənimə, ona bağlıyam.
Çıxmaram qoynundan yana, demişəm,
Qayalar oğluyam, dağlar oğluyam.*

O, təkcə vətəndə bir-birinə söykənən, arxa olan dağlara deyil, həm məcazi, həm də həqiqi mənada dağ vüqarlı insanlara, özünün də dağ qəlbinə arxalanan dağ sədaqətli insandır. Buna görə fəxr etdiyi

dağları ucalıq, arxalıq, bolluq, bərəkət, mərdlik - Vətən mənasında vəsf etməkdən yorulmur:

*Təpələri qoyun altda quzudu,
Ətəkləri baldan şirin ruzudu.
Yamacında qar - süfrəmin duzudu,
And yerimdi, çörəyimdi bu dağlar.*

Şair qoynuna sığındığı təxəllüsü qəbul etdiyi ilk gündən necə çətin və şərəfli bir sınağa "baş qoyduğunu" yaxşı başa düşürdü.

*Anam qucağına alanda məni,
Üz tutub deyərmiş dağlara sari:
Sizə tapşırıram mən bu körpəni,
Alın, zirvənizə çatdırın bari.*

Aşağıdakı misraları oxuyanda şairə məhz bu təxəllüsün yaraşığının, onun duyğularının saflıq hələsinə büründüyüünü bir daha şahidi olursan:

*Bu dağların dərdi çıxdı, dili yox,
Zirvəsində ocaq yeri, külü yox.
Çəşməsində ha bulandır, lili yox,
Qısa sözüm - üzəyimdir bu dağlar.*

"Dağ" sözünün müxtəlif məna çalarına qəlbindən gələn səda ilə cavab verən şair "Bu dağım" şeirində yazır:

*Dağlaroğlu, dərd gözünü oyanam,
Vaxt yetişib, gərək qalxam, oyanam.
Elə yandım, ha qışqırdım: "Oy, anam!"
Dağ olmuşdum, başqa dağdır bu dağım.*

"Dağlara tapşırıdı analar məni", - deyən, bu yolun yolcusu olan şairin bu qüruru başqa şairlər tərəfindən də təqdir olunur, alqışlanır. Bu mənada yurdumuzun başqa bir şair övladı Ağasən Bədəlzadənin ürək sözləri də yerinə düşüb:

*Hərdən baş qaldırıb o dağlara bax,
Dağın da mehri var, a Dağlaroğlu.
Sən dağlara tapın hər axşam-sabah,
Desin: bu dağların hələ var oğlu.*

2. EL İÇİNDƏ ÜZÜ, ÜRƏKLƏRDƏ SÖZÜ OLAN ŞAIR

"Qələm bir ocaqdır ki, yanır - həqiqət fikri dər ya, mirvarisi hikmətdir".

M.S. Vazeh

*Yollar yolcusudur Dağlaroğlu da...
Ay sevən kəs, bir söz çıxsa dilimdən,
Saxla uca, dinlə dəqiq, an asan.*

S.Dağlaroğlu

*Bir ömür yaşayır oğul da, qız da,
Qalsa, söz qalacaq səndən nişanı.*

*Arxalıdır sira dağlar,
Bir üzü gül, bir üzü qar.
Bir şairə, bir şair var
Hər ananın qucağında
İsmayıllı torpağında.*

*Şahməmməd, tarixə girdim an kimi,
Təbin dağ çayıdır, Girdiman kimi.*

*Atam oğul gözləyirdi,
Anam şair doğdu məni.*

Yaradıcılığa münasibəti əsl sənətə olan sevgi ki mi qiymətləndirən Ş.Dağlaroğlu anadan şair doğulub. Əlinə qələm alanda başa düşüb ki, "poeziya təbiətin insanlara bəxş etdiyi ilahi zövqün təntənəsidir, insan qəlbinin möcüzəsidir, musiqisidir, təbiətin poetikasıdır, onu şairlər tuyaraq tərənnüm və təcəssüm edirlər və könül süzgəcindən keçirərək poetik sətirlərə çevirirlər" (Müslüm Mahir Hümbətov).

Biz onu istedadına görə tanımışıq. Şairlik üçün də xüsuslu diplom lazım deyil, istedad, təbə lazımdır ki, insanların ürəklərini ehtizaza götirəsən.

Bu da doğrudur ki, poeziya hər şeydən əvvəl ovqat deməkdir. Yaxşı şeirdə müəllif insan duyğularının bədii lövhələrini yaradır, bəlkə də, hamının hiss etdiyi, lakin dilə gətirə bilmədiyi əhval-ruhiyyənin obrazlı təsvirini verir. Səmimi və həssas duyğuların bədii təcəssümünə çevrilmiş şeirlər, özünəməxsus poetik tapıntılarıyla yadda qalır.

Dünya şöhrətli yazıçı Vilyam Folkner gənc yazarlara ünvanladığı qeydlərində vurgulayırdı ki, yazıçı, ilham pərisi onu yaradıcılıq iztirablarına layiq bildiyi zaman yazmağa başlayır. Və bu yazınlar əvvəlcə saf könül süzgəcindən keçməlidir. Bu da məlumdur ki, şairlər digər insanlardan həssas olur və başqalarının biganə qaldığı hadisələrdən təsirlənərək böyük əsərlər yaradırlar.

Eyni zamanda dahi söz ustalarının qələmindən süzüllüb gələn mövzulara yeni baxış, yeni yozum çox çətindir. Əgər bunu bacarıb, oxucu ürəyinə yol tapmışansa, artıq bu, möcüzədir. Bu möcüzəli dünyanı fəth etmişənsə, sən anadan şair doğulmuşan. Elə bu məqamda professor Məhərrəm Hüseynovun hardansı oxuduğum bitkin bir fikrini xatırlayıram: "Şair olmaq üçün təhsil, vəzifə, hətta savadlı olmaq da vacib deyil. Şair ürək sahibidir. Ürəyin savadı olmur, onun ilham adlı qol-qanadı olur. Şerin müəllifi ürəkdir. Onun vurgusu ürəyin səsi, ritmi ürəyin

döyüntüsü, qafiyələri duyğuların bir-birini izləyən akkordlarıdır. Öz duyğularını şeirin dili ilə demək arzusu da bundan irəli gəlir".

Ş.Dağlaroğlu da şeirə könül verdiyi gündən yaxşı dərk edib ki, dünyanın ən zərif, ən incə sənəti məhz şairlikdir, poeziyadır. Bu aləmdə əbədi sakin olmaq üçün istedad lazımdır.

Əlbəttə şeirə, poeziyaya gələn hər kəs təzə söz demək, oxucu da yeni söz, təzə-tər ifadə eşitmək istəyir. Sözsüz ki, bu, asan məsələ deyil. Dünya bini olandan söz sənətkarları hər bir fikri, düşüncəni xəlbir kimi "ələmiş", bu sahədə bənzərsiz zirvələr fəth etmişlər. Sözə yeni məna vermək, möcüzəli poetik don geyindirmək qat-qat çətinləşmişdir. Lakin qorxmadan bu meydana atılan, bu günün nəbzini tutan varsa, kimsə sözü yenidən "dirildib" ona başqa məna verirsə, yeni bəzəkli don geyindirirsə, "quş kimi incə qanadları"(Nizami) varsa, bizi də bu qəribə möcüzəli hissələrin qoynuna çəkib heyrətləndirirə, bu, elə əsl poeziyadır. Ş.Dağlaroğlu da bu poetik dünyanın "qəvvasıdır". Bu şeirlər dağlar qoynunda dünyaya göz açmış, şaqraq dağ çaylarının şirin nəğməsini dirləyə-dinləyə gələcəyə sonsuz arzular "bəstələyərək" yuxuya getmiş, saf və ayna gözlü bulaqların suyundan içə-içə, laləli-nərgizli yamaclarda oynaya-oynaya boy-aşa çatmış, qələbi söz və nəğmə çələngi ilə süslənmiş AYB və AJB birliliklərinin üzvü, Prezident təqaüdçüsü Ş.Dağlarogluğun qələmindən sözüllüb gəlmış, insanlara ərmağan olan poeziya çələnginə dönmüşdür.

Yaradıcılığını nəzərdən keçirərkən aydın olur ki, doğma vətənin hər dağından, daşından, gülündən, çiçəyindən, səmasından, küləyindən, mehin-dən ilham alıb sadə və zəhmətkeş insanların duyğu və düşüncələrinə məhrəm olmağa, milli-mənəvi dəyərlərimizlə, adət-ənənələrimizlə nəfəs alıb, onları könül süzgəcindən keçirib yaddaşında bulaq kimi durultduqdan sonra onları ağ vərəqə köçürüb töhfə etməyə, sevdirməyə, qədrini bilməyə çalışıb.

Obrazlı düşünmək, zəngin təxəyyülə malik olmaq, yaradıcılığına qarşı məsuliyyət... Məhz bu keyfiyyətlərdir şairin şeirlərini oxucuya sevdirən. O, müasir poetik təfəkkürün verə biləcəyi imkanlardan bacarıqla istifadə edərək, istedadıyla şeirinə təzə naxışlar vurmağı bacarır. Onun poeziyasında dünənimizlə bərabər, bu günümüzün, sabahımızın əhval-ruhiyyəsi duyulur. O, müstəqil və yaradıcı, obrazlı düşüncə qabiliyyətinə malik olan, nikbinlik, zəngin təxəyyül, istedadına qarşı məsuliyyət hissi ilə yaşayan əsl ziyanlı təfəkkürlü bir insandır. Elə,

obaya məhəbbəti şeirə çevirirə bildiyinə görə adı dildən-dilə, dodaqdan-dodağa gəzməyə başlamış, yüksək bədii zövqü olan oxucunun sevimliyi olmuşdur. Ürəyi yazıl-yaratmaq eşqi ilə çırpınan şair bu yolda ömrünü şam kimi əridəcəyini bəyan edir:

Ömrünü şam kimi əridər şair,

Qoyub gedəcəyi izin xətrinə.

(Xətrinə)

Və son anda doğma torpağa qovuşmağı fərəh bilir:
Gömülsəm sevdiyim torpağa,
Bilin ki, diridi ürəyim.

Artıq Azərbaycanın ədəbi mühitində qədərincə tanınan və sevilən şairlər cərgəsinə qoşularaq, ömrünün aqil çağına qədər bu mənəvi və ağır yükün əzabına qatlaşmayı bacarıb.

Əslində, istedadın yaşı olmur. Onun yaşı yazdı-ğı əsərlərin dəyəri ilə ölçülür.

Ş.Dağlaroğlu necə pirinsipal olduğunu, sözü vaxtında demək, nöqsanların aradan qaldırılmaq üçün canla-başla çalışdığını, üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək üçün işə necə məsuliyyətlə yanaşdığını, digər xarakter xüsusiyyətlərini özünə-məxsus tərzdə yaradıcılığında bircə - bircə qeyd edir.

Doğma yurda, vətənə, el-obaya, insana, təbiət gözəlliklərinə olan məhəbbət, sədaqət, mehr-ülfət duyğusu onun şeirlərindən qırmızı xətlə keçir. Əlbəttə, bu mövzularda həm klassik poeziyamızın, həm də çağdaş şeirimizin çox qiymətli örnəkləri var. Min illərdir ki, onlar yazılıb, yazılaceq da. Lakin hər kəsin öz duyğu və düşüncələrini, istəklərini ifadə edən özünəməxsus deyim tərzi, üslubu var. Antey kimi ürəyi torpaq, əlləri bağban olan bir aləmin söz adımı kimi şair də öz bənzərsiz səsini bəyan edir:

Fikrimin əlindən tutub gedirəm,

Mən çağırın var, bu, öz səsimdir.

Ş.Dağlaroğlu ünsiyyətcil insan - yazardır. O, müxtəlif vasitələrlə dünya ilə, təbiət ilə, ağaclarla, daşla, quşla- bir sözlə, hər şeylə, hər kəslə uğurlu ünsiyyət qura bilir. Hara üz tutsa da, özünə, sözünə qayıda bilir.

Ş.Dağlaroğlu təmənnasız şairdir: kimə yanaşsa, ürəyi ilə yanaşır. O, zamanla, oxucu ilə ünsiyyəti şeirlə, sözlə qurur. Bu müxtəliflik onun poeziyasında aydın görünür. Buna görə hər bir əsəri özünə oxşayır: təbəssümlü, işıqlı, mehriban, saf, əyilməz, məğrur, ədalətli. Bu məğrur şairi heç kimsə əyə bilməz:

Dərddi - məni can dediyim kəs əyə,

Əyilmərəm, yad ha vursa tatarı.

Və ya:

Bəxt güləndə kədər öpdü üzümdən,
Heyrət doğdu içimdəki dözümdən.
Çox istədim cavab alım özümdən,
Necə düşdüm bu alovə, bilmədim.

Deyirlər ki, zaman hər bir şairin güzgüsüdür. Onun şeirlərdə zamanın sevinci, kədəri, ağrısı, acısı bir qırmızı xətlə keçir.

Bu şeirlərdə lirik qəhrəmanın vətəndaşlıq mövqeyi, fəallığı mühüm önəm kəsb edir. Şairin poetik nümunələrində təqdim olunan haqq - ədalət sevgisi, yurd məhəbbəti, inam və xeyirxahlıq duyğuları, Qarabağ ağrısı, bütövlükdə vətəndaş - şair obrazının ehtivasıdır.

Sinəsindəki söz xəzinəsinin bütün maddiyatlarından üstün olduğu qənaətinə gələn, bu yolda yana-yana, gilə-gilə əridiyini çox yaxşı başa düşən aqıl Dağlaroğlu öz hislərini necə də gözəl ifadə edir:

*Sinəm gül bitirən "söz bağçası"dır,
Bir dərsəm, beş bitər, gülüm qurtarmaz.
Yanıb yaşayıram, yox başqa yolum,
Mən yanıb qurtarsam, külüüm qurtarmaz...*

Sözə, poeziyaya elə bağlanıb ki, həyatını onsuz təsəvvür etmək ağlına belə gəlmir:

*Mən bircə anlığa yoruldum deyə,
Sizdə dayanmağı yersiz sanmışam.
Ürəkdən bu elə vuruldum deyə
Elə ürəkdən də alovlanmışam.*

Ondan: "Özünü uşaqlıqda gələcək şair kimi təsəvvür edirdimmi? - soruşanda cavabında təvazökarlıqla deyir: "Əbədiyə qəh-qəh çəkən əbədi dünyanın (M.Araz) şairi olmaq asandırımı?! Əvvəla, deym ki, mən şeirlərimi şair olmaqdan ötrü deyil, Tanrıının bəxşisinə laqeydlik göstərməmək xatırınə yazmışam. Sonra görəndə ki, bu məndə alınır, qeybdən gələn piçiltili Tanrıının mənə bəxş etdiyi zəka, duyum çərçivəsində ipə-sapa düzəmkələ məşğul oldum. Harada qurtaracağımı bilmədən getdiyim yolla gəlib bura - şeir, sənət, söz dünyasına çıxdım. Tanrıının mənə olan sevgisindən, səxavətindən üz döndərsəydim, yəqin, nə qədər çalışsam da, bugünkü Şahməmməd olmayıacaqdım".

O, böyük, çətin, yorulmaz yollar yolçuluğuna səfərbər olub uzun yola çıxdı ki, qəlbindəki odunu, düşüncələrini bənzərsiz yolla - şeir yolu, poeziya dili ilə ifadə edə bilsin, (Burada dastanlarımızdakı məşhur ifadə yada düşür: "Dillə desəm, dilim yanar, saz verin, sazla deyim"), özündən sonra sanbalılı nişanə qalsın:

*Dağlaroğlu, adın dildə, ağızda,
Daşa da yazılar, hələ kağızda.*

*Bir ömür yaşayır, oğul da, qız da,
Qalsa, söz qalacaq səndən nişanə.*

(*"Nişanə"*)

Məlumdur ki, hər bir şair qəlbindən keçən ülvidüşüncələri qələmə alır: özü üçün yazır. Çünkü qəlbində qərar tutmuş hisləri, düşüncəsində ilişib qalmış ali fikirləri kiminləsə bölüşməsə, bu, daş kimi asılıb qalar. Bu hislər, fikirlər, düşüncələr o vaxt əsl qiymətini alır ki, minlərin, milyonların qəlbinə yol tapsın, ürəkləri ehtizaza gətirsin. O zaman da yazar oxucunun sevimlisinə çevrilir.

Bir dahinin "Göründüyü kimi ol, olduğun kimi görün" fikrinə qüvvət olaraq deyir:

*İntizam uğurun pilləkənidir,
Bunu bilə-bilə üz tut zirvəyə.
İçində gözəllik sarayı yoxsa,
Sən nəyi sevəsən "gözəldir" deyə?!*

Əlbəttə, indiki oxucunu heyrətləndirə bilmək bacarığı hər yazara nəsib olan məsələ deyil. Bu bir həqiqətdir ki, şair öz qəlbindəkilorini sətirlərə köçürür, özünün arzu və istəklərini, sevinc və kədərini, taleyi yazır. Lakin bu təkcə onun düşüncələri olsa idi, qapalı dairədən kənara çıxmazdı. Şair o vaxt sevilir və məşhurlaşır ki, yüzlərin, minlərin ürəyindən keçənləri duyur, ümumiləşdirir. Ürək döyüntülərini, ürək sözlərini "hamınınkı" etməyi bacarıır. Nə xoş ki, Tanrıının insana bəxş etdiyi bu töhfədən Şahməmməd də yetərincə faydalananı. Buna görə də şairin lirik "mən"i təkcə özünə aid deyil.

"Heç ölmərəm, sözüm, eldə yarasən" arzusu ilə yaşayan və fəxrə:

Namərd dalda yerdə, dərdə dalanda,

Mən elin içində gəzə bilməşəm, - deyən şair, özü-nəməxsus, heç kəsə bənzəməyən səsini oxucuya sezdirə və sevdirə bilib:

*Fikrimin əlindən tutub gedirəm,
Məni çağırən var, bu öz səsimdir.*

Kim harda oxusa, bu şirin misralar yalnız Dağlaroğluundur qənaətinə gələr:

*Çix zirvəni özün yoxla,
Çəndən soruşturma, soruşturma.
Ürəyini gəndən oxla,
Gəndən soruşturma, soruşturma.*

*Həsrət yeli əsə bilməz,
Sevda yoluñ kəsə bilməz.
Mənim könlüm küsə bilməz
Səndən, soruşturma, soruşturma.*

Bu, bir həqiqətdir ki, əsl poeziya könül poeziyası, ürək səsidir. Bu ürək səsi isə şairin fəlsəfi duygularının zəfəri, təsdiqidir:

*Ərdi Dağlaroğlu, kökü ərdisə,
Dözbə tablaşacaq, sinə gərdisə.
Bir gün ölməyin də dərdi- sərdisə,
Məni dərdi-sərdən ölüm qurtarmaz.*

Eyni zamanda, vətən və xalq məhəbbəti, məslək, əqidə və düşüncə birliyi onun poeziyasına fəlsəfi məzmun verir. Onun şeirlərinə zəmanəmizin havası, gözəlliyi, nuru, işığı, ayrılığı, qaranlığı, təzadı hopub.

O, hər şeydən yazır, amma təsirlənib yazır. İlhamına, təbinə heca uyğun olduğuna görə ən çox bu vəzndə yazır. Və yazıları ilə sübut edir ki, şair həyatda kimdirə, yaratdığı obraz da odur. Şair və alim dostu Ağasən Bədəlzadə bu "obrazi" poetik dillə belə xarakterizə edir:

*Eşqinə ac oldun, ada, sana yox,
Çırpundın vətənin sorağıyla çox.
Sən hər qaşlı- gözlü gözəllərə yox,
Oldun bir vətənə vurğun yar oğlu.*

Hər bir şeirini oxuyanda möcüzəli nəsə görürsən. Sanki hər kəsin qəlbindən gələn, amma hamının şeire çevirə bilmədiyi bu sözləri müəllif böyük məharətlə misralara düzmişdir. Hər cür müqayisə qüsurlu olsa da, qədim yunan təmsilçisi Ezopun bir əsərini xatırlamaq istəyirəm: Bir gün tülübü gülərək şirə deyir ki, sənin 1 balan, mənim isə 3-4 balam olur. Şir də cavabında: "Mən doğanda şir doğuram, tülübü yox".

Şairi Akif Əliyevin sözləri daha yaxşı xarakterizə edir: "Belə insanlar qorunmağa layiq bir sərvətdir. Belə şəxsiyyətlər nadir tapılan, misli-bərabəri olmayan, qiyməti ölçüyə sığmaz daş-qasa bənzəyirlər. Onların əsl qiymətini ətrafdakılar yox, zaman verir. Belələri heç kəsin mövqeyindən sui-istifadə etmir, nə özünü, nə də başqalarını hörmətdən salır, şərəf və ləyaqətini qorumağa ehtiyac olanlara əl uzadır, arxa, dayaq olurlar. Bu mövqə insanlığı, müəllimliyi və nəhayət, şairliyi ilə tanıdığım Şahməmməd Dağlaroğlu mövqeyidir".

Deyirlər ki, şairin yaşı onun şeirlərinin yaşı təyin edir. Şeirləri yaşayırsa, deməli, o da yaşayır. Doğrudur, çox vaxt o da ənənəvi mövzulara müraaciət edib. Amma onlardan fərqli söz deyə bilib, öz sözünü deyə bilib. "Aşiq gördüyüni çağırar" ifadəsinə söykənərək, hiss etdiyini, onu duyğulandıranları qələmə alır, bu günlə, onun sevinci, kədəri, ağrı-acıları ilə yaşayır və yaradır.

Yaratdığı obrazlar sanki şairin poetik düşüncələri üçün bir vasitədir. Şair bunların vasitəsi ilə duydularını, düşündüklərini fikir və könül süzgəcindən keçirərək söz deyir, mühakimə yürüdür.

Həyatın, zamanın, yaşadığımız mühitin rəngləri, təzadalar - bir sözlə, heç bir şey diqqətdən yayanınır.

Onun poeziyasında yurd sevgisi, vətənpərvərlik, el-oba məhəbbəti, milli özünüdərk və yaddaşa qayışdır duyğusu böyük önəm daşıyır.

Eyni zamanda şair dağın, daşın, gülün, çiçəyin, çayın, küləyin, dənizin və hər şeydən əvvəl dünyanın əşrəfi sayılan insan və onun mənəvi dünyasının, hər şeyi duyan qəlb aləminin aşiqidir, vəsf edənidir.

Şahməmməd söz sərrafıdır və hər kəsin qəlbinə yaxın ülvı məsələləri qələmə alır. Hər kəsin qəlbinə yaxın olduğuna görə, hamının ürəyindən keçən hisləri başa düşüb qiymətləndirir, kiçiyi kiçik dilində, böyüyü böyük düşüncəsində danışdırmağı bacarıır. Bu isə düşüncənin saflığı, paklığı deməkdir. O həm də heç vaxt söz öündə mat qalmayan əsl şair, hər bir oxucunun fərdi təəssübəş aləmini irəlicədən duyan poeziya müəllimidir.

Onun şeirləri insanı el-obasına, doğma yurduna, onun daşına, gülünə çiçəyinə, həzin və məlhəm mehinə, təbiətin gözəllik harmoniyasına kökləməklə bərabər, ata-babalarımızın müdrik tarixi keçmişinə sədaqət və etibar, milli mənəvi-əxlaqi dəyərlərimizə hörmət səsi kimi çox qiymətlidir.

Şeirlərində doğma vətənin "qara" daşı göyərir, laləsi, nərgizi təbəssüm bəxş edir, küləyi nəğmə piçildayır, buludu sərinlik çiləyir, cınarlı meşəsi rəqs edir, çəməni göz oxşayır, bülbüllü aramsız nəğmə ərmağan edərək xoş müjdəli elçiyə, qartalı məğrurluq timsalına çevrilir və insanı yaşamaq, yaratmaq duyğuları ilə süsləndirən, qanadlandırı şeirə dönür.

Şeirlərinin hərəsi enişli-yoxuşlu ömrünün bir anının pozulmaz naxışlardır. Düşüncələrindəki qəm sərhədini aşış asanlıqla sevinc ölkəsinə adlaya bilir və ya əksinə. Müdriliklərin aşağıdakı fikri də şam kimi onun poeziyasının boyuna biçilib: "Sözlər aslan kimi cəsur, dovşan kimi səssiz, ilan kimi ovşunlu, ox kimi iti, əsa kimi düz və tərəzi kimi taraz olmalıdır". Şair sanki bu fikirlə həmrəy olub, sözündə, fikrində məsuliyyətlidir:

*Tay tutaram hər kəlməni bir lələ,
Heç ölmərəm, sözüm eldə yaşasın.*

Onun duyğuları əsl insanı yaşıntılar kimi saf və hərarətlidir. Həyati müşahidələri dəqiq, yaradıcı xəyalları yaddaşalandır. O, hər şeyi eyni duyğusallıq və heyranlıq hissi ilə qələmə alır, təsvir etdiyi məqamların unudulmazlığına eyni fikir ucalığıyla nail olur. Bütün işıqlı insanlar kimi, o da işıq sevdalı, nur, aydınlıq vurğunudur. Onun poeziyası bütöv-

lükde xoş ovqatın, səmimiyyətin, ucalığın bir araya gəldiyi aləmə bənzəyir. Bu aləmdə oxucu qəlbinə xoş hislər bəxş edən, doğma olan məqamlar var. Hər kəs onun qəlbinə, düşüncəsinə uyğun oları götürür, özü üçün ideal seçilir, yamanı atır, yaxşıya könlər verir. Şairin könüldən ədəb-ərkanla istəyi də budur: sözü ilə hər kəsə məhləm olmaq, çətin məqamlarda insana kömək etmək:

*Sahlıqdır qul olmaq ədəb-ərkana,
Sindiran özü də gərəkdir yana.
Qoşul, Dağlaroğlu, halal insana,
Hər işin bar verən bir zəhmət olsun.*

İnsani keyfiyyətləri ilə zirvədə olmağı arzulanan şair öz böyük inamı ilə də həmişə zirvədə qalasıdır:

*Ocaq sönməz sinəm üstə qalasan,
Elə yaşa bir yaddaşda qalasan.
Əzizinəm, qalasan,
Vüqarını qala san.
Bir gün qalsa ömürdən,
Qanan kəslə qalasan.
Dağlaroğlu, aləmə yay qalasan,
Uca, məğrur, pak zirvədi tat ari.*

Oxucunu ustalıqla ələ alan şairin sizlərə təqdim etdiyim bu şeirlərin adı, ifadə etdiyi məna və məram fərqli olsa da, bunların hamisini mayası şairin ürəyidir, qəlbinin ifadəsidir. Ona görə də, göstərilən mənada bir-birindən ayırmak heç də asan deyil:

*Sal boynuma əllərini,
Belə yaşa illərini.
Ürəyimdə güllərini,
Çiçəyini ək vaxtında.*

*Salam, dağın- daşın dilini bilən,
Adını göylərdən alıb, enmisən.
Bir ürək şeirlə dünyaya gələn,
Heyrət ilahəsi, fenomenmisən?*

*Gördüm yamanların kül olmağını,
Duydum ismətinin tül olmağını.
Sənin daha gözəl gül olmağını
Gülləri utanın bağda görmüşəm.*

*Yox kimsədə bu göz, qaş,
Gül olur əlində daş.
Bilmirəm, bu nə həyatdır,
Məhəbbətdir, ya savaş?*

*Bəxt gülləndə kədər öpdü üzümdən,
Heyrət doğdu içimdəki dözümdən.
Çox istədim cavab alım özümdən,
Necə düşdüm bu alova, bilmədim.*

Bu sualları fikirləşəndə bir şair obrazı canlandı gözümüz: İlk addımlarından bu vaxta qədər onu çulgalayan, son ana qədər tərk etməyəcək vətənpərvərlik ruhu ilə cilalanmış bir ömür sahibi, şair obrazı. Yurdsevərlik, Vətən təəssübkeşliyinə bələnmiş ruhu ilə sevincimizin qızılı, acılarımızın qara-qəhvəyi rəngini poetik cizgilərlə nəqş edən bir şair obrazı. Evsiz uşaqların ev arzusuna, əsirlikdə qalan torpaqlarımızın mürdar ayaqlar altında göynəyinə, təhqir olunmuş qız-gəlinlərimizin yalvarışlarına yanğı dolu şeirləri ilə güzgü tutan şair obrazı.

Şair Asif Asiman da bu obrazı belə səciyyələndirir: "Onun bütün yaradıcılığı torpağa, yurda, insanlara sonsuz məhəbbətdən, gözəlliyi duyma, qiyamətləndirmə qabiliyyətindən, ədalətsizliyə qarşı barışmazlıqdan, zəhmətlə istedadın möcüzəsindən yaranmışdır". Şairin "Ömür, ay ömur" şeirini bu möcüzəyə güzgü saymaq olar.

Onun şeirləri xoş bir ovqatın, səmimiyyətin, ruhdaşlığın bir araya gəldiyi aləm kimidir. Bu aləmdə hər kəs məhz onun üçün doğma oları götürür, onunla yenidən görüşüb hal-əhvallaşır, bir anlıq düşüncələrə dalır, gözəl oları, yaxşını tanır və ona könlər verir. İnsanın duyğularını oynadan, ürəkdən tikan çıxaran misraların, poetik deyimlərin yer alması hamının ürəyincə olur.

Şair sanki sözlə öz portretini yaradır. Təzadlı - qəmli, kədərli - nikbin notlu şairin gah ağlayan, gah gülən, göz yaşı da, gülüşü də ovcunda olan fikirləri cild-cild kitaba sığmaz. Bu fikirlərin tərcümanı olan kitabları çap olunmasa da, fərqi vərmir: hey yazır, durmadan yazır. Vərəq çatmayanda daşa, divara, torpağa, insan ürəyinə yazır:

*Gecəm - gündüzüm əzab,
Hələ ki, edirəm tab.
Yazdıqlarım bu qədər,
Yazmadıqlarım kitab.*

Və yazdıqları ilə razılaşmayan (Burada B.Vahabzadənin misraları yada düşür: "Bircə ondan razıyam, özümdən naraziyam") şair yeni zirvələr soraqındadır:

*Hələ nə yol getmişəm?
Beş addimlıq bir ciğr.
Zirvələrdən baxmağa
Məni yollar çağırır...
(Ardı var...)*

*Rəna Mirzəliyeva,
İsmayıllı rayon
Təhsil Şöbəsinin metodisti*